



AYNUR XƏLİLOVA,

Filologiya üzrə fəlsəfə doktoru

"ÇÜN NƏSİMİDİR BU GÜN ƏYYAMI-EŞQİN SƏRVƏRİ"

İmadəddin Nəsimi Azərbaycan ədəbi-fəlsəfi düşüncə tarixində müstəsna xidmətləri olan, klassik yazılı ədəbiyyatımızın fərqli istiqamətdə inkişaf və zənginləşməsində böyük rol oynayan dahi filosof-şairdir. Hürufilik təriqətində ustası Fəzlullah Nəimidən sonra mürşid statusunda olan Nəsiminin müridləri, demək olar ki, bütün Şərq-İslam ölkələrində bərqərar olaraq onun ideyalarını və əşarini yaymış, bu böyük hürufi ideoloqu sözügedən təlimin ideya-fəlsəfi əsaslarını öz güclü bədii-estetik və ruhi-psixoloji təsir gücünə malik əsərlərində bəyan etmiş, fəlsəfi-ürfani baxışları, dərin semantik tutumu ilə yanaşı, poetik bənzərsizliyə malik ecazkar bədii yaradıcılığı onu ustادından daha geniş əhatədə tanıtmışdır:

*Bulmuşam Həqqi, Ənəlhəqq söylərəm,
Həqq mənəm, Həqq məndədir, Həqq söylərəm.*

Güclü əqidə və bədii-fəlsəfi düşüncə sahibi olan İmadəddin Nəsimi öz zamanından bu günə kimi böyük ehtiram və heyranlıqla anılmış, insanların qəlbində bu böyük şəxsiyyətə qarşı bənzərsiz rəğbət hissi formalashmışdır. Bu kontekstdə Nəsiminin ədəbi-fəlsəfi və ictimai fikir tariximizdə rolu və təsiri, əsasən, üç istiqamətdə gerəkləşmişdir:

1. Nəsimi Azərbaycan klassik yazılı ədəbiyyatının nəhəng simalarından biri kimi;

2. Nəsimi hürufizm təriqətinin böyük ideoloqu kimi;

3. Nəsimi, onu gözləyən əzablı və dəhşətli ölümə rəğmən, əqidə və idealları uğrunda sonadək dönməz mübarizə aparan və öz şərəfli ölümü ilə də bu ideallara xidmət edən möhkəm əqidə sahibi, fədakar və sadıq ilahi eşq aşığı kimi.

Nəsiminin şəxsiyyəti və irsi Azərbaycanda və digər Şərq-İslam ölkələrində özündən sonra gələn bir çox sənətkarlar üçün örnek və yaradıcılıq qaynağı olmuşdur ki, bunların da içərisində Şah İsmayıllı Xətaini xüsusi qeyd etmək lazımdır.

Hələ 1926-cı ildə fədakar alim Salman Mümtaz "Seyid İmadəddin Nəsimi" adlı araşdırmasında bu məsələ haqqında yazaraq Şah Xətainin Nəsiminin faciəsinin anıldığı bir şeirində nümunə göttirmişdir:

*"Mehrü vəfa biri-birindən azdı,
Bəhlul bayquşliyin viranda gəzdi.
Seyyid Nəsimini zahidlər üzdü,
İncinmədi Haqdan gələn cəfayət".*

Ümumiyyətlə, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, "Xətainin klassik üslublu şeirlərinin uğurlu poetik istiqamət götürməsində və dolğun fəlsəfi məzmun kəsb etməsində Nəsimi ədəbi ənənələrinin əvəzsiz rolü olmuşdur". Yuxarıda sözügedən amillərlə yanaşı, heç şübhəsiz ki, bu təsirin əsas səbəbləri sırasında, özündən əvvəl ana dilində əsərlər yazılmışına rəğmən, Nəsiminin yaradıcılığında doğma dilimizə xüsusi önəm verməsi, Azərbaycan dilini ədəbi dil sta-

tusunda kamil bir şəkildə təqdim etməsi, anadilli poeziyaya yeni siqlət, mübarizlik ruhu və ictimai-fəlsəfi tutum götirməsi də mühüm faktorlar olmuşdur.

Azərbaycan dilini dövlət dili elan edən qüdrətli hökmdar-sərkərdə, sufi şeyxi və klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Şah İsmayıla bu amillər, təbii ki, təsirsiz ötüşməyə bilməzdı. Xətainin əsərlərində Nəsiminin və Həllac Mənsurun adlarına uyğun kontekstlərdə dəfələrlə müraciət olunmuş, hürufilik təriqətinin "Ənəlhəqq" fəlsəfi-ürfani ideyası səsləndirilmiş, Nəsimi yaradıcılığından çəşidli aspektlərdə bəhrələnmələr öz əksini tapmışdır. Bir sıra şeirlərini İmadəddin Nəsiminin şeirlərinə nəzirə olaraq qələmə alan Xətainin poeziyasında Nəsiminin təsiri, poetik ruhu o qədər güclü şəkildə diqqəti çəkir ki, ilk baxışdan onları bir-birindən ayırib fərqləndirmək bəzən qeyri-mümkün ola bilir.

Nəsiminin aşiq yaradıcılığına xüsusi təsiri olmuşdur ki, burada da xalq ədəbiyyatına böyük önəm verən, aşiq sənəti ilə qarşılıqlı bağlılığı olan Şah İsmayılin da ayrıca rolu vardır. Bu kontekstdə filosof-şairin məhz Xətaiyə təsirində bəhs etməyimiz təsadüfi deyildir.

Nəsiminin irsində səciyyəvi əlamətlərinə görə xalq yaradıcılığına yaxın bir sıra örnəklər mövcuddur ki, bu kontekstdə onun dörtlük biçimində yazdığı şeirləri, xüsusilə, fərqlənir:

*"Xeyli müddətdir ki, dərdin məndədir,
Dil sənə bir boynu bağlı bəndədir.
Saldı hicranın ayağımdan məni,
Sən bilirsən, indi mürvət səndədir".*

Nəsimi xalq yaradıcılığından bəhrələndiyi kimi, şifahi xalq ədəbiyyatında və onun xüsusi bir qolu olan aşiq yaradıcılığında da bu böyük sənətkardan zaman-zaman faydalananmalar olmuşdur. Aşiq yaradıcılığında Nəsiminin şəxsiyyəti, sənətkarlığı və fəlsəfi-ürfani bilim adımı olması amillərinə münasibət həm ayrı-ayrılıqda, həm də eyni müstəvidə gerçəkləşmişdir. Nəsiminin irsi mövzu, ideya-məzmun, poetik biçimlənmə, mənalandırma, səciyyəvi bədii ifadə vasitələri, rədif, xitab, cinas və s. baxımından aşiq yaradıcılığının daha da zənginləşməsində özünəməxsus rol oynamışdır. Sarı Aşiq, Xəstə Qasım, Hüseyin Şəmkirli, Aşiq Ələsgər, Molla Cuma, Növrəs İman kimi ustad aşıqların poeziyasında Nəsiminin təsiri daha aydın və çəşidli aspektlərdə müşahidə olunmaqdadır:

*"Mən aşiq soyilandır,
Şahmar da soy ilandır.
Nəsimi tək bu Aşiq
Yolunda soyulandır".*

Daha çox bayati ustası kimi tanınan, nakam məhbəti və faciəli həyatı rəvayətlərə, dastana çevrilən Sarı Aşığın sözügedən cinaslı bayatısında Aşiq məhz nakam sevgisinə işarə edərək, həm acı taleyin ona çəkdirdiyi ağrı və əzablara görə, həm də bunlara rəğmən, sevgisini sədaqətinə görə özünü əqidəsi yolunda dərisi soyularaq edam olunan İmadəddin Nəsimiyə benzədir.

Maraqlıdır ki, Nəsimiyə və Həllac Mənsura müraciət təcnislərdə daha çox müşahidə olunur. Aşiq Ələsgərin rədiflə yanaşı, hər bəndinin özünün də ayrı-ayrılıqda daxili cinaslar əsasında qurulmuş "A yəməndədi" təcnisinin ikinci bəndində işlənilən "Nəsimi" adı özündən əvvəlki misralardakı ifadələrlə cinas yaratmışdır:

*"Bir sazım var, yox pardəsi, nə simi,
Onu çalıb kim tərpədər nə simi?
Firdovsi, Füzuli, Hafız, Nəsimi
Onlar da yazdığını, ayə, məndədi".*

Molla Cumanın sevgilisi İsmi-Pünhanə müraciət-lə söylediyi "Çıxart" rədifli təcnisində isə aşiq yaşadığı həsrətin, kədərin ağırlığından düşdüyü çarəsiz vəziyyəti Həllac Mənsurun dara çəkilmə məqamına benzədir:

*"Yay oldu qamətim əgilə-gilə,
Qatışdım torpağa a gilə-gilə.
Axitdin göz yaşılm a gilə-gilə,
Mənsurtək düşmüşəm, di dardan çıxart".*

Qeyd edək ki, aşiq yaradıcılığında Həllac Mənsurun xatırlanması, uyğun məqamlarda müəyyən müqəyisə və bənzətmələr aparılması bu şəxslə bağlı bəlli hadisə-əhvalatlarla yanaşı, həm də poeziyasında Həllac Mənsuru dəfələrlə yad edən ("Darə çıx, yan, ey "ənəlhəqq" söyləyən Mənsur, əgər // Axırət darindən istərsən səlamət darını"...") Nəsimidən gəlmə bir ənənədir. Bu isə nümunələrdən də gördüyü kimi, müxtəlif münasibətlərlə gerçəkləşmişdir. Məsələn, Molla Cuma İsmi-Pünhanı xatırladan yerleri nəzerdə tutaraq "Mənsur kimi qollarımı bağlayıb // Məni darə çəkən yerdə bu yerlər", - söyləməklə mətnədə daha emosional-ekspresiv təsir yaratmışdır. Başqa bir şeirində isə özü də daxil olmaqla nakam məhəbbətə tutuşan sevgililərin taleyi, müxtəlif dastan qəhrəmanla-

rı... haqqında bəhs edən Cuma Mənsuru uğrunda dara çəkiləcək dərəcədə eşqinə sadiq aşiq kimi təsvir edir:

*"Tutmuşdu eşqin bərkini,
Oxudu farsi, türkini.
Mənsur darda can tərkini
Qılı dolana-dolana".*

Ümumiyyətlə, aşiq ədəbiyyatında obrazın, xüsusən də aşiqin daxili-mənəvi, ruhsal və fizikal halının lirik-psixoloji və dramatik təsvirində təqdimatın daha güclü alınması üçün Həllac Mənsur və İmadəddin Nəsiminin mübarizliyi, dönməzliyi, sadiqliyi, İlahi eşq və əqidə uğrunda çəkdikləri əzablar, məhrumiyətlər və edam olunmaları diqqətə çatdırılır, müqayisə və bənzətmələr aparılmaqla obrazlı-poetik, emosional-ekspressiv təsir yaradılır. Xətai onların hər iki-sinin edam faktını eyni mətn daxilində anaraq yazılı ədəbiyyatımızda bu baxımdan maraqlı poetik nümunə yaratmışdır:

*"Şah Xətai, didarə bax,
Mənsur ipin boynuna tax.
Nəsimi oldu Haqla haqq,
Ol üzülən dərisidir".*

Numerologiya və hürufat elminə dərindən bələd olan İmadəddin Nəsimi əsərlərinin bir çoxunu həm də bu elmlərdən hasil etdiyi bilgi əsasında yaratmışdır. Söz, hadisə, fikir və mənanın hərf və rəqəmlərlə şifrlənmiş kodlar şəklində ifadəsi, müəmma, təriqət simvolikası, mücərrəd poetik mənalandırma və dərin fəlsəfi tutuma malik olmasından dolayı Nəsimi şeirinin, Nəsimi sözünün tam mənasında idrakı qeyri-mümkündür:

*Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.*

Aşıq şeirinin böyük əksəriyyətlə dini-tarixi mövzuda olan müəmma, bağlama-qıfilbənd poetik biçimlərində Nəsimidən bəhrələnmə inkarunmazdır. Nəsimi yaradıcılığından gəlmə müəmma, bağlama-qıfilbənd poetik biçimləri zaman içərisində aşiq poeziyasında qərarlaşaraq mükəmməl nümunələrlə ortaya çıxmış, el arasında "deyişmə" adlanan saz-söz sınağının strukturunda ən çətin mərhələlərdən biri, bəlkə də birincisi kimi oturuşmuş və stabil mövqe qazanmışdır. Dərin fəlsəfi-ürfani semantik tutuma malik bu şeirlər müəllifdən varlıq və mövcudiyət, dini-tarixi hadisə-əhvalatlar, əfsanə və rəvayətlər, "Qurani-Kərim", tə-

səvvüf-təriqət simvolikası, "əlif-lam" və əbcəd hesab sistemi ilə bağlı əhatəli bilgi və dünyagörüş tələb edir. Çünkü bu qəbildən olan örnəklər mövzu, məzmun-mündəricə, struktur və poetik-funksional mahiyyyət etibarilə, demək olar ki, sözügedən istiqamətdə olan bilgilər üzərində qurulur:

*Hikmət məqamında əyləşən alim,
Əzəl mənə Yamənhudən xəbər ver.
Ərşin sütunundan, Mehrac evindən,
Söz nə keçdi, göfti-gudən xəbər ver. (Xəstə Qasım)*

Bu kontekstdə Nəsiminin aşiq poeziyasına təsiri aydın şəkildə müşahidə olunur. Təsadüfi deyil ki, professor Məhərrəm Qasımlı ustاد sənətkar Xəstə Qasım Tikmədaşının böyük əksəriyyəti indiyə qədər açılmış qalan müəmma, bağlama-qıfilbəndlərini, xüsusilə şərh olunması çətin olan işarəvi rəqəmlərin yaratdığı mənzərə baxımdan Nəsiminin sözügedən kontekstdə olan şeirlərilə müqayisə edir. Bu baxımdan hər iki sənətkarın yeddi rəqəmi üzərində qurulmuş poetik nümunələrinin tutuşdurması maraqlı doğurur. İmadəddin Nəsimi:

*Yedidir, dörd yedidən bir yedidir,
Yüz igirmi dörd yənə üç yedidir.
Evi bir, bacası yedi, bəbi üç,
Əhli-beyt ilə özü on yedidir.*

Xəstə Qasım:
*Oyandy sünbüllər, səcər gətirdi bar,
Orda min başər var, yeddi sin bilər.
Bu yazan ustadin nə xoş xətti var,
Yazıbdı mim üstə yeddi sin, bilər...*

*Mən Xəstə Qasımam, yeddi sin billəm,
Ayə oxuyuram, yeddi sin billəm.
Qəfi öyrənmişəm, yeddi sin billəm,
Söz odur, yeddinin yeddisin bilər.*

Yaradıcılığında, həmçinin, klassik yazılı poeziyanın bəhrələnən Növrəs İmanın da "şəir sistemi İmadəddin Nəsimi, Xəstə Qasım poeziyasındaki əbcəd hesabı, hürufat işarələri, rəqəmdə sözün, sözdə rəqəmin örtülü təqdimatı və s. manələrin mürəkkəb mənzərəsi kimi" görünür:

*Bir şəhərdə altı dərvish, onun pak əsası var,
Daş gətirib kərpic verən on nəfər bənnası var.
Qırx səkkiz min səkkiz yüz səksən səkkiz sərvəri,
On iki min iki yüz quldu, haqdan nişanəsi var.*

Yaxud:

*"Bir ağaçda üç budaq var, beş gilə,
Cəm eylədim, oldu tağı on yeddi.
On yeddi bəndi var, on yeddi camı,
Hərdən nuş eyləyir sağı on yeddi".*

Professor Qəzənfər Paşayevin qeyd etdiyi kimi, "Nəsiminin "bağlamalar"ına rübünlərində (dördlüklə birimində yazdığı şeirlərdə - Aynur Xəlilova) daha çox təsədűf edilir".

Nəsiminin aşiq yaradıcılığına təsirlərindən biri də "əlif-lam" şeir bicimidir ki, bu da xüsusi bir sistem əsasında qurulur və böyük əksəriyyətlə dini-tarixi mövzuda olur. Bəzən "hürufatnamə" də adlanan "əlif-lam" - ərəb əlifbasındaki hərfərin ardıcıl sıralanması və hər bir hərfin ayrı-ayrılıqda rəmzi-məcazi şəkildə mənalandırılması sistemi üzərində bicimlənir. Mənalandırılmada mütləq şəkildə eyni istiqamət olmayıb, hər bir sənətkarın fərdi və fərqli yanaşması əsas alınır. Nümunələrə diqqət yetirək. İmadəddin Nəsimi:

*"Əlif" - Allah, sidrə boyun münəhadir müntəha,
Çün cəmalindadir ərrəhman ələl-ərş istiva.
"Bey" - bilindi qəddinin həddi nə miqdar olduğu,
Bildilər kim, tuləhu sittun zərən fissəma.
"Tey" - Türəbilər əlində Zülfiqar şəmşirü tiğ,
Fəzrəbu buyruldu Həqđən, həm buyurdu Mustafa".*

Aşıq Ələsgərin "əlif-lam"ı dini-təsəvvüfi səciyyəli olub Allahan birliyinin, gözəl sıfətlərinin və islam dininin vacib məqamlarının ifadəsi ilə mənalandırılır:

*"İbtidada" "Əlif" - Allah,
"Be" - birliyə dəlalətdi.
"Te" - təkdi vahidi-yekta,
Arif bu elmə bələddi".*

Molla Cumanın "əlif-lam"ı isə aşığın sevdiyi qızın tərifinə və ona olan sevgisinin izharına həsr edilmişdir:

*"Əlif" - əlin ver əlimə,
Gedək bizim ellərə, qız.
"Bey" - baxıb güvənirəm
Üzündəki tellərə, qız.
"Tey" - təmamət tərifini,
Mən yayıram dillərə, qız.
"Sey" - saçın güləbatın,
Burub tökmüş dallara qız".*

Bu sistemin ərəb hərfərinin əksinə - axırdan əvvələ sıralanması üzərində qurulan "ters əlifba" ("Yey" -

yüzün mahiyyətidir aləmə nuri-nəcət, // "Lam-əlif" - lareybə illa vəchəhü ana cəhat. // "Hey" - hilalın qabü-qövseyn, qaşların mehrabdır, // "Vav" - vəhdət nuru üzün, saçların vəl-mürsəlat". (Nəsimi)) bicimi də aşiq poeziyasına məhz Nəsimi yaradıcılığından keçmişdir.

Aşıq poeziyası Nəsiminin təcnis sənətkarlığından da bəhrələnmiş, onun yüksək həssaslıq və bədiiliklə yaratdığı cinaslar ustad aşıqlar üçün sözdən istifadə və sözün mənalandırılma manerasının nümunəsi olmuşdur:

*"Bir xədəng atdıqda yara kirpiyin,
Min cigər dilər ki, yara kirpiyin.
Bağrıma çox vurdu yara kirpiyin,
Yaxındır kim, yara, yara kirpiyin".*

Gördüyüümüz kimi, böyük mütəfəkkir-şair İmadəddin Nəsimi aşiq ədəbiyyatına da təsir göstərmiş, onun daha da inkişaf edib zənginləşməsində özünəməxsus rol oynamışdır. Bütün bunların nəticəsidir ki, aşiq ədəbiyyatında hürufizm təliminə və Nəsimi yaradıcılığına məxsus söz-terminlər, poetik ifadələr, rəmzlər, hürufizmin ideya-fəlsəfi əsaslarını bəlləndirən sözlər də kifayət qədərdir.

Adını Azərbaycan ədəbi-fəlsəfi düşüncə tarixinə böyük hərflərlə yanan İmadəddin Nəsimi İnsanı yaradılmışların ən kamil nümunəsi kimi dəyərləndirdi. "Onun qəzəlinin lirik qəhrəmanı kainata sığmaz bir "Mən" in daşıyıcısı oldu" (professor Azadə Rüstəmov). Akademik İsa Həbibbəyli məhz bu önməli məqamla bağlı yazar: "Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində ən yüksək zirvəni fəth etmiş insan heykəlidir... İmadəddin Nəsimi özü də görkəmli bir şair-mütəfəkkir olaraq kamil insan obrazının qüdrətli yaradıcısı olan böyük sənətkar abidəsidir".

Bəzən bu dünyada verilən ölüm, edam fərmani Tanrı dərgahında təkcə ilahi aləmdə deyil, həmçinin, maddi aləm üçün də əbədi ruhi-mənəvi yaşam hökmü ilə əvəzlənir, həmin şəxs ruhsal ucalıqla, şəhidlik məqamı ilə mükafatlandırılır! Uca Tanrının seçilmiş bəndələrindən olan, "Dünya duracaq yer deyil, ey can, səfər eylə" deyərək Həqqi bulub "Vəhdətin şəhrində seyran eyləyən", "Əbədiyyət üfüqündə doğan Günəş" kimi parlayaraq yaddaşda milli-mənəvi dəyər statüsündə əbədiyyən qərarlaşan dahi İMADƏDDİN NƏSIMİ kimi!

*Vəhdətin şəhrində seyran eylərəm,
Mən səni cismimdə heyran eylərəm.
Sırrımı aləmdə pünhan eylərəm,
Adəmi həm Həqq, həm İnsan eylərəm!*